


Uşaqqlar üçün Müqəddəs Kitab  
təqdim edir

Allah Kölə Yusifi İzzətləndirir



Müəllif: Edward Hughes  
İllüstrasiya edən: M. Maillot; Lazarus  
Uyğunlaşdırən: M. Maillot; Sarah S; Alastair P.  
Tərcümə edən: Günay Əsədova  
Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)

BFC  
PO Box 3  
Winnipeg, MB R3C 2G1  
Canada


©2021 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini  
çıxarda bilmək hüququna maliksiniz.






Padşahın çörəkçisi və saqisi  
zindanda idilər. Bir gün Yusif  
onlardan soruşdu: “Siz nə üçün  
kədərlisiniz?”



Həyəcən içində olan adamlar cavab verdilər: “Heç kim yuxumuzun mənasını bizə yoza bilmir”. Yusif cavab verdi: “Allah bilir! Yuxunu mənə danışın”.



Yusif saqiyə dedi: “Yuxunun yozması o deməkdir ki, üç gündən sonra padşah Firon səni yüksəldəcək. Məni xatırla və Firon dan məni azad etməsini xahiş et”. Çörəkçinin

yuxusu pis idi.



Yusif dedi:

“Üç gündən sonra sən öləcəksən”.

Yuxuların hər ikisi həyata keçdi.



Lakin saqi bir gn Fironun yuxudan tlaş  
iind oyanan vaxta qdr Yusifi unutdu.  
Firon ucadan dedi: “Mn yuxu grmşm”.



Onun mdrik  
adamlarının he biri  
yuxunu yoza bilmdi. Sonra  
saqi zindandakı Yusifi xatırladı.  
Firona onun haqqında danışdı.



Firon dərhal Yusif üçün adam göndərdi.  
Yusif padşaha dedi: “Sənin yuxun Allahdan  
bir xəbərdir. Misirdə yeddi il bolluq olacaq,  
sonra yeddi il dəhşətli aclıq olacaq”.






Yusif Firona məsləhət gördü:

“İndi yeddi bolluq ilində  
anbarları doldurmağı  
planlaşdırın, yoxsa  
aclıq ilində insanlar  
acından öləcək”.

Firon elan etdi:

“Allah sənindir.  
Sən Misirin  
başçısı olacaqsan,  
ancaq məndən  
sonra ikinci  
olaraq”.



Yeddi illik bolluq gəldi. Sonra yeddi illik aclıq gəldi. Müdrikliklə nəhəng anbarlarda saxlanan ərzaq Misirdən başqa hər yerdə az idi. Yusifin də uzaq vətəni, Yaqubun ailəsi aclıq içində idi.




Dünyanın hər yerindən insanlar taxıl almaq üçün Misirə gedirdilər. Yaqub oğullarına əmr etdi: “Siz də getməlisiniz, yoxsa biz aclıqdan öləcəyik”. Misirə çatanda

oğulları  
ərzaq almağa  
hazırlaşdılar.



Yaqubun oğulları Misirin başçısı olan, alicənab bir adamın önündə baş əydilər. Onlar qardaşları Yusifi tanımadılar. Amma Yusif onları tanıdı. Yusif öz yeni yetməlik yuxularını xatırladı. Allah onu qardaşları üzərində yüksəltmişdi.



Yusif çox müdrik adam idi. O sərt danışdı  
və öz qardaşı Şimeonu girov saxladı. O əmr  
etdi: “Yemək götürün, evə gedin  
və balaca qardaşınızla qayıdın.


Onda mən sizin casus  
olmadığınızı  
biləcəyəm”.



Qardaşlar fikirləşdilər ki, yəqin  
Allah onları uzun illər əvvəl  
Yusif kimi satdıqlarına  
görə cəzalandırır.



Yaqub və onun qardaşları çaşqınlıq içində idilər.  
“Bizim pullarımız taxılın içində geri qaytarılıb.  
Başçı da dedi ki, biz Binyamini gətirməliyik”.  
Yaqub Binyaminin getməsinə izin  
vermədi. Lakin tezliklə ərzaq tükəndi.  
Qardaşlar yenidən Misirə getməli  
idilər. Binyamin  
də onlarla getdi.




Yusif Binyamini g r nd  qulluq ularına b y k bir ziyaf t hazırlamalarını  mr etdi. Qardaşlar da d v t olundular. Yusif soruřdu: “Atanız h l  sađ-alamatdır?” B lk  o, b t n ail sini birlikd  buraya nec  g tirm yi fikirl řirdi?





Yusif h m inin qardaşlarının uzun ill r  vv l etdikləri g nahlarına g r  h qiq t n peşman olub-olmadıklarını bilm k ist yirdi. Ziyaf td n sonra o, onları oğurluqda ittiham etdi. Yusif dedi: “Sizi c zalandırmaq  c n m n Binyamini k l  kimi

saxlayacağam”. Y huda yalvararaq dedi: “Ağam, onun  v zin  m ni g t r”. Yusif bildi ki, onu satmağı m sl h t g r n Y huda h qiq t n d yişmişdi.



Ailəsinə olan sevgisini artıq gizlədə bilməyərək, Yusif bütün Misirliləri otaqdan çıxartdı. Sonra o

hönkürtü ilə ağlamağa başladı. “Mən sizin Misirə satdığınız qardaşınız Yusifəm”.

Çaşıb qalmış və qorxu içində olan qardaşlar heç bir şey demədilər.



Yusif qardaşlarını ruhlandırdı. “Allah  
məni Misirdə ağa etdi ki,

bu aclıq vaxtı sizin  
həyatlarınızı xilas edə  
bilim. Gedin və atamı  
gətirin. Mən sizin  
qayğınıza qalacağam”.



Yaqub və  
Yusif yenidən Misirdə  
qovuşdular və bütün ailə  
sülh və bolluq içində  
orada yaşadı.



Allah K l  Yusifi  zz tl ndirir


Allahın S z , M q dd s Kitabdan  
olan bir hekay dir

Yaradılış 39-45


“K lamının a ıqlanması nur sa ır”.

M zmur 119:130





8



60



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16**

